

İllər onu qocaltmadı...

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönimü ərafasında bu dahi şəxsiyyətlə birgə İsləmish Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, Prezident katibliyinin keçmiş rəisi, tarix elmləri doktoru, professor Dilarə xanım Seyidzadə ilə redaksiyamızda keçirilən görüş maraqlı məqamlarla yaddaşlarda qaldı. Söziün açığı, kollektivimiz bu görüşə xiisusi hazırlanmışdı və onun maraqlı keçəcəyinə inanırdıq. Biliyorduk ki, Dilarə xanımın söyləyəcəkləri, onun ulu öndərlə bağlı xatırələri bizi böyük bir tarixlə üz-üzə qoyacaq. Belə də oldu.

Dilarə xanım danışır, xatırələr çözələnir, ulu öndərin həyat və fəaliyyətinin in迪yədək heç kəsə bəlli olmayan məqamlarına aydınlıq gətirilirdi. Ona ünvanlanan suallar Dilarə xanımı ötənlərə qaytarır, kim bilir, bəlkə də nostalji hissələrini oyadırı. Suallar isə bitib-tükənmirdi. Ulu öndərlə ilk tanışlığı, ilk görüşləri, birgə fəaliyyətlərinin tarixçəsi, uzaq ölkələrə səfərləri, dünya liderləri ilə görüşləri haqqında Dilarə xanım böyük həvəslə danışırı. Danışdırca da bizi təəccübələndirir, heyrətləndirir, qürurlandırırı. Bu görüşü daha mənali etmək üçün şəxsi həyatının da bəzi səhifələrini vərəqləyir, xatırələrin işığında atalı, analı, qardaşlı günlərinə qayıdırı. Xəyalən özünü o dönenlərdə hiss edir, cavanlaşır, gəncəşir, sanki ruhu təzələnirdi. Atası mədəniyyət tariximizdə xüsusi yeri olan jurnalist, diplomat, tərcüməçi... Bağır Seyidzadənin çəkdiyi acılardan, əldə etdiyi uğurlardan danışırı. Təkcə bir məsələnin üstündən ötüb keçirdi... Halallığa, dürüstlüyə böyük önem verən Bağır müəllimin övladlarını da bu ruhda tərbiya edib, onların təhsilinə böyük diqqət yetirdiyini desə də tək Fuadın adını çəkmirdi. Bəlkə də "yeri deyil", - deyə düşünürdü. Bilmirəm, hər bir halda, Fuaddan danışmırı. O Fuaddan ki, cəmi 34 illik həyatına böyük uğurlar sığdırıa bilmiş, sənəti ilə, şəxsiyyəti ilə ulu öndər Heydər Əliyevin də diqqətini çəkmış, hörmətini, etimadını qazanmışdı. İnsan sərrafı, yaxşıla dəyər verməyi bacaran, istedadlı gənclər üçün işləməyə geniş meydən açan dahi şəxsiyyət Fuadın gələcəyinə böyük ümidi bəsləyirdi. Bir qəzavü-qədər, faciəvi sonluq olmasaydı Fuad ümummilli liderin seçib formalaşdırıldığı komandasının ən layiqli



Fuad Seyidzadənin layihələrindən nümunələr



İstedadlı memar Fuad Seyidzadəni xatırlayarkən



üzvü olacaqdı. Bəli, olacaqdı, çünkü onu sevənlərə, dəyər verənlərə, uğurlarına sevinib gələcəyinə ümidi bəsləyənlərə "xəyanət" etdi Fuad. Gənc yaşında "ölümü seçib" bu həyat meydanında yerini boş qoydu. Mənə elə gəlir ki, illər öncə Fuadın həyatdan gedisi ilə ürəyində açılan, sağalmayan yaranı tərpətmək istəmədi Dilarə xanım. Elə mən də: "Dilarə xanım, bir az da Fuaddan danışın, onu hamiya, hər kəsə sevdirdən nə idi?" - sualını verməkdən də bu səbəbdən daşındım. Ancaq xatırələrdə və bir də tikib-qurduğu, Bakıya yaraşış gətirən memarlıq abidələrində yaşayan gənc, istedadlı memar Fuad Seyidzadə haqqında ictimaiyyətə bəlli olmayan məlumatları Dilarə xanımın dilindən çox eşitmək istəyərdim...

Fuadın ölümü Dilarə xanım üçün böyük zərbə, taleyin acı sınağı idi. Sevimli ana, atasından sonra qardaş itkisi onun dünyasını alt-üst etmişdi: "Uzaq gəncliyimizin unudulmaz dostu... Yaddaşlara həkk olan, əsl kişi ləyaqətli və nəcabətli insan... Gənc, yaraşılı və mehriban oğlan... Böyükə böyük, kiçik-lə kiçik... Qardaşından yaxşısı yox idi...", - deyən Dilarə xanımın bu sözləri onu dünyalar qədər sevdiyini ifadə edirdi. Fuad haqqında xatırələrdən, söylənən fikirlərdən aydın olur ki, onu hamı sevir, şəxsiyyətinə hörmət edirdi. Çünkü yüksək insani keyfiyyətlərə malik

idi və onun çoxunu atası Bağır müəllim-dən əxz etmişdi. Müxtəlif vəzifələrdə çalışın Bağır Seyidzadə Azərbaycanın ilk kinematoqrafiya nazirlərindən biri (İlk nazir Rəsul Rza, ikincisi B.Seyidzadə) olub. Xalq yazıçısı Anar yazır: "Atam deyərdi ki, adətən bir işə təzə təyin olunan şəxs çox vaxt özündən əvvəl işləyənə yüz cür irad tutur, olan və olmayan nöqsanları axtarıb tapmağa çalışır. Bağır bir dəfə də olsun buna yol vermədi, əksinə, mənim dalımcı danışmağa çalışan bəzi demaqoqların ağızından vurdu. Atası kimi, Fuad da eyni nəcib xəsiyyətə malik idi".

Fuad təpədən-dırnağadək istedad idı. Tanrı onu ən xoş saatında yaratmış, yaxşı olan heç nəyi əsirgəməmişdi. Fuad Bakıdakı 6 nömrəli məktəbi bitirmiş, musiqi təhsili də almışdı. Atasının çevrəsi böyük idi, dövrünün tanınmış insanları, görkəmli sənətkarlarla dostluq edirdi. Hələ uşaq iken çəkdiyi şəkilləri Xalq rəssamı Mikayıl Abdullayev çox bəyənmiş və onun Rəssamlıq Məktəbində oxumasını məsləhət bilmüşdi. Maestro Niyazi isə Fuadın musiqi sahəsində güclü duyumuna görə dostu Bağır müəllimə onu dirijorluq sənətinin arxasında göndərməsini tövsiyə etmişdi. Sən demə, onun bütün bu yaradıcılıq sahəsinə olan marağı daxilindəki başqa bir potensialla bağlı imiş. Memarlıqə olan həvəs, maraqlı onu Moskva Memarlıq İnstitutu-

na qədər aparıb çıxarmışdı. Fuad özünü, yaradıcılıq potensialını elə tələbə iken göstərə bilmış, onun "Sumqayıt - peyk şəhər" layihəsi Havana şəhərində keçirilən müsabiqədə mükafata layiq görülmüşdü. Ötən əsrin 60-70-ci illərində Fuad Seyidzadə artıq Azərbaycan memarlığının inkişafında öz yeri, xidmətləri olan, bu sahədə yaddaşalan əsərlər yaratmış istedadlı, yüksək bədii zövqə, yaradıcı təxəyyülə malik bir memar kimi tanınırı. Tanınmış memar Rasim Əliyev "Fuad mənim üçün doğma, ən yaxın adam idi" adlı xatırəsində yazır: "Biz uşaqlıqdan bir-birimizi tanıydıq. Atalarımız dostluq edirdilər. Ailəvi yaxınlığımıza görə tez-tez görüşərdik. O, mütəaliəni çox sevirdi. Xüsusilə də xarici ədəbiyyatı. Həmişə yeniliyə can atırdı. Onun maraqlı işləri müsabiqələrdə rəgbətlə qarşılındı. O, standart memarlığı qəbul etmirdi. Ənənələrin, milliliyin tərəfdarı idi. Çalışırkı ki, layihələrdə müasirliklə milliliyi məhərətlə qovuşduraraq daha gözəl və canlılığını yaratınsın. Keçmiş SSRİ-nin bir çox şəhərlərində tikilən mehmanxana və restoranlar məhz Fuad Seyidzadənin layihələri əsasında həyata keçirilmişdi. Heydər Əliyev Fuadı çox sevirdi. Biz əvvəlki mənzilimizdə yaşayanda Heydər Əliyev tez-tez bizə gəlirdi. Fuadı da bizdə görmüşdük. O, istedadlıları çox sevirdi. Sonrakı illərdə

həmişə Fuad Seyidzadəyə diqqət və qayğı göstərirdi".

Fuad Bakını çox sevir, bu şəhərə yeniliklər, gözəlliklər gətirməkdən zövq alırı. O, evlərin məhəllə-məhəllə tikilməyinin tərəfdarı idi və yeni salınan mikrorayonlar onun layihəsi əsasında tikilirdi: hər məhəllənin öz servis sistemi, mətbəti, uşaq bağçası, mağazası, məişət xidməti və s. bütün bunlar sakinləri razı salır, onlara rahatlıq gətirirdi. Həmkarları deyirlər ki, Fuad "köhnə Bakı"ya vurulsə, onu sevsə də paytaxtın yeni simasiyi yaratmaq ideyalarına can atan memar, müasir düşüncəli insan idi. Qərba, Şərqə səfərlərində oradakı gözəlliklərə heyran qalır, Bakını da yeni, gözəl meydənləri, küçələri, müasir yolları olan şəhər kimi görmək arzusu ilə yaşayırı. Bakıda şəhərimizin ən görməli yerlərdən olan Funikulyorun qarşısındaki meydanı yəqin ki, xatırlayırsınız. Sən demə, bu meydən (heykəltərəşər Q.Şücéddinov və A.Mustafayev) Fuadın zəngin təxəllüyünün məhsulu imiş. Yaşasayıd, bəlkə də neçə-neçə gözəl əsərlər, binalar yaradacaq, Bakının gözəlliyinə gözəllik qatacaqdı Fuad.

Qayğıkeş övlad, qardaş, ər, ata idı Fuad həm də: "Atamız ağlımız, anamız qəlbimizdir", - deyən Fuad ailədə gördüyü sevgini də zamanında bərabər payla-

ya bilmədi. Dilarə xanımı bir bacı deyil, həm də dərd, sərr ortağı bildirdi özünü. Azacıq ondan ayrı düşəndə, adətən uzun səfərlərə gedəndə məktublar işə düşər, müdrik kəlamlar dürr kimi səpi-lərdi ağ vərəqlərə: "Orada mənim bütün dostlarma məsləhət gör ki, əgər işləri qaydasında getməsə əyləşsənlər, şirin çay içsinlər və ikinci oktanın re-diye-notunu aşmadan 3-4 saat sakitcə səhbət etsinlər. Qoy onların şüarı belə olsun: əgər yaşıdan, xasiyyətdən, dünyagörüşündə asılı olmayıaraq bütün insanlar hər bir hərəkətdən əvvəl əyləşsələr, fi-kirləşsələr, səmimi səhbət etsələr, höv-sələsiz olmasalar və insana o qədər də xas olmayan rəzil duyğuları bir kənara qoyub ona daha çox xas olan nəciblik və qarşılıqlı hörmət hissini rəhbər tutsalar, onlar xoşbəxt olacaq. Belə yaşamaq düzgün olacaq", - deyən Fuadın özü də belə yaşayırdı: kin-küdərətdən, pis əməllərdən uzaq. Onun dünyasında özü demiş, "rəzil duyğulara" yer yox idi. Bu isə onu ucaldır, yaradıcılıq qabiliyyətini gücləndirir, ona çoxlu dostlar qazandırırı. Məhz elə bu səbəbdən də dostları onu "yaxşı dost, böyük estet" adlandırırdılar.

Fuad qısa ömür yaşadı, ancaq onu la-yıqincə başa vurdu, yaxşı ad qoyub getdi, xatırələrə döndü. Xatırələrdə ya-sha-maq özü də bir xoşbəxtlikdir. Biz də o xatırələrin işığında onu doğmalarından alıb aparan 14 avqustun təkrarlanması 52-ci ildönümündə "həmişə cavan" Fuadı elə belə xatırladıq, gəndliyində olduğu kimi. Çünkü illərin onu "qocaltma-ga" gücü çatmayıb...

Zümrüd QURBANQIZI,
"Respublika".